

Knyaz Aslan İlyas oğlu
Bakı Dövlət Universiteti
pedaqoqika üzrə fəlsəfə doktoru, dosent
knyazaslan@bsu.edu.az

Ellada Məmməd qızı Balayeva
Bakı Dövlət Universiteti
Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dissertantı
e-mail: elladabalayeva@bsu.edu.az

UDC 655.1

NIZAMI GƏNCƏVİNİN HƏYATI VƏ ƏDƏBİ İRSİ
ELMI NƏŞRLƏRDƏ
(*"Elm"* nəşriyyatında çapdan çıxmış kitabların
mövzu-tipoloji təhlili)

Xülasə: Məqalədə müasir dövrdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin nəşrinə hazırlıq məsələləri araşdırılır. Burada dahi mütəfəkkir Nizami Gəncəvinin əsərlərinin nəşri nümunə kimi göstərilir. Şairin Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatında çap olunmuş əsərlərinin filoloji tərcümələri, yaradıcılığına həsr olunmuş monoqrafiyalar, ümumiyyətlə, Nizamışünaslıq sahəsində aparılan araşdırmaların nəşri və s. haqqında da məlumat verilir.

Açar sözlər: Azərbaycan ədəbiyyatı, Nizami Gəncəvi, mətnşünaslıq, klassik ədəbiyyat, klassik ırsın redaktəsi, klassik əsərlərin nəşri, "Elm" nəşriyyatı.

Knyaz Aslan Ilyas oğlu
Ellada Mamed gizi Balayeva

Life and literary heritage of Nizami Ganjavi in scientific publications
(Thematic and typological analysis of the books
of the publishing house "Elm" ("Science"))

Summary: The article explores the issues of preparation for publication of works of the classics of Azerbaijan literature in the modern period.

As an example, the article cites the publication of the works of the great artist Nizami Ganjavi. Information was also provided on the philological translations of the poet's works published by the "Elm" ("Science") publishing house of the National Academy of Sciences of Azerbaijan, and monographs dedicated to his work.

Key words: Azerbaijani literature, Nizami Ganjavi, textual criticism, classical literature, editing of classical heritage, publishing of classical works, "Elm" ("Science") publishing house.

Князь Аслан Ильяс оглы
Эллада Мамед гызы Балаева

**Жизнь и литературное наследие Низами Гянджеви
в научных изданиях**

(Тематико-типологический анализ книг издательства "Элм" ("Наука"))

Резюме: В статье были исследованы вопросы подготовки к изданию произведений классиков Азербайджанской литературы в современный период.

В качестве примера в статье приводится публикация произведений великого художника Низами Гянджеви. Также была предоставлена информация о филологических переводах произведений поэта, изданных издательством "Элм" ("Наука") Национальной академии наук Азербайджана, и монографий, посвященных его творчеству.

Ключевые слова: Азербайджанская литература, Низами Гянджеви, текстология, классическая литература, редактирование классического наследия, издания классических произведений, издательство "Элм" ("Наука").

Giriş

Ösl sənət əsərlərinin dəyeri əsrlər keçsə də öz heç vaxt azalmır, əksinə, nəsillərin mənəvi tərbiyəsində, bədii-estetik zövqünün formallaşmasında əvəzsiz rola malik olur. Tarixin ayrı-ayrı mərhələlərində yaradılan mənalı-mezmunku ədəbi əsərlər zaman keçdikcə klassik incilərə dönür, milli söz sənəti ilə yanaşı dünya ədəbiyyatını zənginləşdirir, bəşəriyyətin sərvətinə çevirilir. Elə buna görə də keçmiş dövrlərdə yazılmış ədəbi şeədevrlər çağdaş ədəbiyyatın özüünü möhkəmləndirir, eləcə də söz yaradıcılığının gələcək inkişafının istiqamətlərini milli köklərə bağlanmaqla müəyyənləşdirir.

Ulu önder Heydər Əliyev klassik ədəbiyyatdan danışarkən demişdir: "Ədəbiyyati, mədəniyyəti, bədii əsərləri, yüksək incəsənət əsərlərini yaranan insanlar həmişə fədakar olurlar. Onlar fitri istedadı ilə bərabər fədakar olmasalar, böyük sənətkar da ola bilməzlər.

Siz genclər bunu bilirsiniz, amma daha dərindən bilməlisiniz ki, ən qədim dövrlərdən bizə gelib çatmış, indi fəxr etdiyimiz ədəbiyyat əsərlərinin - Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Mirzə Fətəli Axundovun, yaxud digərlərinin əsərlərinin heç birisi asanlıqla yaranmayıb. Heç də hamı bilmir ki, bu əsərlərin yaranması üçün onlar nə qədər zəhmət, əziyyət çəkiblər, nə qədər fədakarlıq göstəriblər" [1].

Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli "Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında" Sərəncamı həm dövlətimizin milli irsə verdiyi dəyərin parlaq ifadəsi, həm də xalqımızın möhtəşəm ədəbi sərvətlərinin zənginliyini bütün dünyaya bir daha nümayiş etdirmək baxımından çox əhəmiyyətlidir. Buna görə də ustad şairimiz

Nizami Gəncəvinin hayat və yaradıcılığına dair nəşrlərin kitabşunaslıq baxımından araşdırılması qarşıda duran mühüm məsələlərdəndir.

Klassik ədəbi ərslən nəşrindən bəhs edən professor Əziz Mırəhmədovun fikirləri bu mənada diqqətəlayiqdir: "Fəlsəfi və sosioloji, estetik və etik, tənqidi və pedaqoji, dini və mifoloji, fikrin obrazlı vəhdətdə, üzvi sintezdə ifadəsi kimi meydana çıxmış klassik Azərbaycan ədəbiyyatına bütün dünya ensiklopedik məhiyyətli baxır. O, eyni zamanda orta əsrlərin çox mühüm hadisələrini əks etdirən, tarixi şəxsiyyətlər haqqında mötəbər məlumat verən, elə ona görə də böyük elmi-tarixi, elmi-idrak əhəmiyyətli məxəzədir".

Professor İsmayıllı Vəliyevin yazdığı kimi, klassik bədii əsərlər çapa müəlliflərin iştirakı olmadan hazırlanmasına görə redaktorların məsuliyyətini xeyli artırır. Klassik ədəbiyyatın araşdırılması, tədqiqi, öyrənilməsi, nəşrə hazırlanması istər texniki, istərsə də bədii tərtibatı baxımından çoxlu zəhmət, spesifik bilik, xüsusi ustalıq, təcrübə, qayğı, diqqət tələb edən işdir [11, s.109].

Azərbaycanda klassiklərin əsərlərinin toplanması, öyrənilməsi, tədqiqi və nəşri sahəsində müəyyən təcrübə toplanılmışdır. Bu baxımdan Nizami Gəncəvi ədəbi ərslənin öyrənilməsi, tədqiqi, təhlili istiqamətində Milli Elmlər Akademiyasının, o sırada "Elm" nəşriyyatının fəaliyyəti təqdirəlayıqdır.

**Sovet hakimiyyəti illərində Azərbaycan Elmlər Akademiyası
nəşriyyatının Nizami nəşrləri**

1938-ci il iyul ayının 25-də Azərbaycan KP MK "Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyinin bayram edilməsi haqqında" qərar qəbul etmişdi.

1940-ci ildə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun elmi ictimaiyyətə təqdim etdiyi "Böyük Azərbaycan şairi Nizami: epoxası – həyatı – yaradıcılığı" adlı sanballı monoqrafiya xüsusi maraq doğurur. Nəfis tərtibatlı bu kitabın müəllifi görkəmli şərqşünas alim, professor Yevgeni Bertelsdir. Kitab SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı Prezidiumunun sərəncamı ilə çap edilmişdir. Əsərin Azərbaycan dilinə tərcüməçisi Zahid Abdullayev, nəşrin redaktoru Arif Dadaşzadədir [2].

Professor Yevgeni Bertels kitaba 4 iyun 1939-cu il tarixli "Müqəddimə"də yazır: "Bu kiçik əsər öz qarşısına çox sadə bir vəzifə qoymuşdur. Bu vəzifə Azərbaycan ədəbiyyatı ilə yaxşı tanış olmayan bu böyük şairin kim olduğunu, necə bir şəraitdə yaşayıb yaratdığını, yaradıcılığının böyük bədii əhəmiyyətini və onun dünya ədəbiyyatı qarşısındaki böyük xidmetlərini anlatmaqdır. Lakin bu vəzifə nə qədər sadə olsa da, onu yerinə yetirmək çox da asan deyil, çünki ancaq tədqiq olunmuş, düzgün elmi təhlildən keçirilmiş bir şey haqqında sadə dil və sadə ifadə ilə əsər yazmaq olar" [2, s.6].

Müəllifin ön sözde daha sonra vurğuladığı kimi: "Bu kitab oxucunun diqqətini Nizamiyə cəlb edərək, onun gözəl əsərləri ilə yaxından tanış olmaq zərurətini oxucuya anlaşıda bilsə, kitabın vəzifəsi yerinə yetirilər, kitab faydalı ve lazımlı olar" [2, s.7].

Göy rəngli, qalın cildli, zərif illüstrasiyalı nəşrin bədii tərtibatı ordenli rəssam Rüstəm Muftafayevə və rəssam Lətif Kərimova məxsusdur. Kitab Elmlər Akademiyası Azərbaycan Filialı nəşriyyatında nəşrə hazırlanmış, Azpoliqrafin "Qızıl Şərq" mətbəəsində 150 səhifə həcmində, 3150 nüsxə tirajla çap edilmişdir.

Qeyd edək ki, Yevgeni Bertelsin "Böyük Azərbaycan şairi Nizami: epoxası – həyatı – yaradıcılığı" adlı kitabı həmin kitabı 2017-ci ildə "Təhsil" nəşriyyatında yenidən işq üzü görmüşdür. Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyinin) dəstəyi ilə çap olunan nəşrə Xalq yazıçısı Elçin "Ön söz" yazmışdır.

1941-ci il aprel ayının 29-da Azərbaycan KP MK-nın büro iclasının qərarı ilə Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsinin rəsmi tarixi müəyyənətləşdirilmiş, təntənəli tədbirin 16 oktyabr 1941-ci ildə təşkili qərara alınmışdı. İkinci Dünya müharibəsinin başlanması tədbirlər planını dəyişdirdə də, 19 oktyabr 1941-ci ildə – Leningrad (Sankt-Peterburqun) şəhərinin blokadasının 42-ci günündə Dövlət Ermətajında Nizaminin 800 illik yubileyinin qeyd olunması Azərbaycanın dahi şairinə verilən yüksək dəyerin təzahürü, dərin hörmət və ehtiramın təcəssümü idi. Belə mədəni tədbirlərin elmi nəticəsi olaraq SSRİ EA Azərbaycan filialı, o cümlədən Nizami adına Ədəbiyyat İnstitutu mütefəkkir şairimizin həyat və yaradıcılığına həsr edilmiş kitablar hazırlayıb nəşr etdirmişdir.

Mühabibədən sonra Nizaminin yubileyinə hazırlıq işləri daha da genişlənmiş, 1947-ci ildə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutu "Nizami Gəncəvi" adlı məqalələr məcmuəsini nəşr etdirmişdir.

1947-ci ildə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutu eyni zamanda Nizami Gəncəvinin "İqbalməm" əsərini çapdan buraxmışdır. Kitabın tərtibçisi F.Babayev, redaktoru Y.Bertelsdir. Metni fars dilində olan bu nəşr 234 səhifədən ibarətdir, tirajı isə 2000 nüsxədir.

Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun nəşrə hazırladığı üçcildilik "Azərbaycan ədəbiyyatı" Azərbaycan Elmlər Akademiyası Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap olunmuş nəşrlər arasında müstəsna yer tutur. Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatında işq üzü görmüş bu irihəcmli fundamental nəşr çoxsaylı alımlar ordusunun uzunmüddətli zəhmətinin mükəmməl bəhrəsi kimi bu gün də öz dəyerini saxlayır. Nəşrin ümumi redaksiya heyətinə Səməd Vurğun, Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə daxildir.

1960-ci ildə çapdan çıxmış 592 səhifəlik (37 çap vərəqi həcmində) I cildin redaktorları isə Həmid Araslı, Mirzağa Quluzadə, Məmməd Cəfər Cəfərovudur.

Tirajı 20 min nüsxədən ibarət olan üçcildiyyin I cildi Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən XVIII əsrin sonuna qədərki mərhələsini əhatə edir. Cildin 106-194-cü səhifələrində verilmiş "Nizami Gəncəvi" oçerkinin müəllifi Məmməd Mübariz Əlizadədir.

1966-ci ildə Azərbaycan Elmlər Akademiyası Yaxın və Orta Şərqi Xalqları İnstitutu Əli Abbasovun "Nizami Gəncəvinin "İsgəndərname" poeması" monoqrafiyasını nəşrə təqdim etmişdir. Azərbaycan Elmlər Akademiyası Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap olunmuş əsərin redaktoru professor Həmid Araslıdır. Azərbaycan Elmlər Akademiyası Nəşriyyatında hazırlanmış həmin kitab Azərbaycan Respublikası Nazirlər Soveti yanında Mətbuat Komitəsinin "Elm" mətbəəsində qalın cilddə 200 səhifə həcmində, 1300 nüsxə tirajla çapdan buraxılmışdır.

Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun tövaiyesi və Azərbaycan Elmlər Akademiyası Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap olunmuş "Şərqi ədəbiyyatında "Xosrov və Şirin" mövzusu" kitabının müəllifi filologiya elmləri doktoru Qulam Hüseyn Beqdelidir. 1970-ci ildə "Elm" nəşriyyatında çapdan buraxılmış bu sanballı monoqrafiyanın redaktoru filologiya elmləri doktoru, professor Mirzəağa Quluzadədir. Qalın cildli kitabın həcmi 372 səhifə, tirajı 5000 nüsxədir.

"Elm" nəşriyyatı 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Azadə Rüstəmovanın (R.Azadə) "Nizami Gəncəvi (həyatı və sənəti)" monoqrafiyasını çapdan buraxmışdır. Əsər Azərbaycan Elmlər Akademiyası Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap olunmuşdur. Kitabın redaktoru akademik Mirzə İbrahimovdur. Annotasiyada qeyd olunur ki, bu nəşrin hazırlanması Azərbaycan KP Mərkəzi Komitəsinin xalqımızın dahi şairi Nizami Gəncəvinin ədəbi ərsinin öyrənilməsi, nəşri və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında 5 yanvar 1979-cu il qərarı ilə səsleşir. Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin mətbəəsində 9350 nüsxə tirajla buraxılmış qalın cildli kitab 212 səhifədən ibarətdir. Kitabın sonunda əsərin ingilis dilində xülasəsi verilmişdir.

1979-cu ildə "Elm" nəşriyyatının təqdim etdiyi nəfis nəşrlərdən biri de Qasim Cahaniñin "Azərbaycan ədəbiyyatında Nizami ənənələri (XII-XVII)" kitabıdır. Monoqrafiya Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda nəşrə hazırlanmış, EA-nın Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap olunmuşdur. Cəmi 204 səhifədən ibarət olan və 3240 nüsxə tirajla buraxılan bu qalın cildli kitabın redaktoru filologiya elmləri doktoru İmamverdi Həmidovdur.

Dahi şairimizin 840 illik yubileyi ərəfəsində şərqşünas akademik Aqafangel Krımskinin uzun illər arxivdə qalan "Nizami və müasirleri" ("Низами и его современники") monoqrafiyası Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda nəşrə hazırlanmışdır. Əsər EA-nın Redaksiya-Nəşriyyat Şurasının qərarı əsasında akademik Ziya Bünyadov və filologiya

elmləri doktoru Qəzənfer Əliyevin redaktəsi ilə 1981-ci ilde "Elm" nəşriyyatında rus dilində çapdan buraxılmışdır. Nəşrə Qəzənfer Əliyev "Akademik A.Y.Kırmıski və onun "Nizami və müasirləri"" (Академик А.Е.Крымский и его сочинение "Низами и его современники") adlı geniş ön söz yazmışdır. Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin mətbəəsində 10000 nüsxə tirajla çap edilmiş kitabın həcmi 488 səhifədir.

Ümumiyyətlə, sovet dövründə Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı Azərbaycan Elmlər Akademiyasının nəşriyyatında işıq üzü görmüş 4 monoqrafiyanın ümumi həcmi 65 çap vərəqi, tirajı isə 13800 nüsxə olmuşdur.

Nizami əsərlərinin filoloji tərcümələri

1980-ci illərin əvvəllərində Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən Nizami Gəncəvinin 840 illik yubileyi münasibəti ilə şairin əsərlərinin filoloji tərcüməsinin nəfis tərtibatla nəşrə hazırlanması və "Elm" nəşriyyatında işıq üzü görməsi mühüm əhəmiyyət kəsb edir. Bu nəşrlər EA-nın Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap olunmuşdur.

Şairin "Sırılar xəzinəsi" poemasının daxil olduğu ilk kitab professor Rüstəm Əliyevin filoloji tərcüməsi, izahları, şərhəri və lügəti ilə 1981-ci ilde buraxılmışdır. "Giriş"in müəllifi Həmid Arası, nəşrin redaktorları isə Vaqif Aslanov və Əziz Mirehmədovdur.

Nəşriyyat 1981-ci ilde "Xosrov və Şirin" poemasının filoloji tərcüməsini çap etmişdir. Filoloji tərcümə, izahlar və qeydlər professor Həmid Məmmədzadəyə məxsusdur. "Müqəddimə"nin müəllifi Həmid Arası, kitabın redaktorları Tahir Məhərrəmov və Əhmədağa Əhmədovdur.

1981-ci ilde nəşr edilmiş "Leyli və Məcnun" poemasının filoloji tərcüməsinin, izahların və qeydlerin müəllifi professor Mübariz Əlizadədir. Kitaba akademik Mirzə İbrahimov "Leyli və Məcnun" adlı ön söz yazmışdır. Nəşrin redaktoru professor Rəhim Sultanov, çapa hazırlayanı Ə.Hüseynov, rəyçisi filologiya elmləri doktoru Tahir Məhərrəmovdur.

Dahi sənətkarın 1983-cü ilde çapdan çıxmış "Yeddi gözəl" əsərinin əvvəlində verilən "Institutdan" adlı ön sözə deyilir ki, klassik və müasir mədəniyyətə böyük dövlət qayğısının təzahürü olan qərarlarla əsasən Nizami ərsinin nəşri sahəsində xeyli iş görülmüşdür. Azərbaycan və rus dillerində filoloji və mənzum tərcümələrinin yeni nəşrləri hazırlanmış, onların bir çoxu keçən il (1981-ci il nəzərdə tutulur – K.A.) nəfis şəkildə çapdan buraxılmışdır.

Daha sonra qeyd olunur ki, təqdim olunan kitabda Nizaminin "Yeddi gözəl" poemasının filoloji tərcüməsi verilir. Şairin 800 illik yubileyi zamanı tərtib və nəşr edilmiş elmi-tənqid mətnlər silsiləsində "Yeddi gözəl" mətni olmadığını və belə bir mətn Azərbaycan SSR Elmlər Akademiyasında indi hazırlanğına görə, tərcümə üçün məşhur İran nizamışunası Vəhid Dəstgirdinin nəşrindəki mətn əsas götürülmüşdür.

Əsərin filoloji tərcüməsi, izahları və qeydləri professor Rüstəm Əliyevindir. Nəşrin elmi redaktoru Əhmədağa Əhmədov, rəyçisi Tahir Məhərrəmovdur. Kitabda ön sözü kimi akademik Məmməd Arifin "Yeddi gözəl"in mənzum tərcüməsinə 1947-ci ilde yazdığı müqəddimə təkrar verilmişdir.

1983-cü ilde nəşr olunmuş "İsgəndərnamə" poemasının "Şərəfnamə" adlı birinci hissəsinin filoloji tərcüməsi, izahları və qeydləri professor Qəzənfer Əliyevə məxsusdur. Əsərin redaktoru filologiya elmləri doktoru, professor Həmid Məmmədzadə, rəyçisi isə filologiya elmləri doktoru, professor Rəhim Sultanovdur.

"Institutdan" adlı ön sözə qeyd olunur ki, Azərbaycan SSR Elmlər Akademiyası Nizami komissiyasının Metnşünaslıq qrupu "Şərəfnamə" tərcüməsində Y.E.Bertelsin vaxtıla bu poemanın SSRİ Dövlət mükafatına layiq görülmüş rusca filoloji tərcüməsinə ("Искендернаме", Bakı, 392 str.) yazdığı müqəddiməni müəyyən ixtisarla tərcümə edib verməyi məqsədəuyğun saymışdır.

"İsgəndərnamə" poemasının "İqbalnamə" adlı ikinci hissəsinə isə Vaqif Aslanov filoloji tərcümə etmişdir. Əsər yazılmış izahlar fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin və filologiya elmləri doktoru Vaqif Aslanovundur. Bu hissənin redaktoru fəlsəfə elmləri doktoru Əhməd Əminzadə, rəyçisi isə filologiya elmləri doktoru Əkrəm Cəfərdir. "Müqəddimə"nin müəllifi Zümrüd Quluzadədir. "Institutdan" adlı ön sözə vurğulandığı kimi, hər iki əserin tərcüməsi üçün Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanıb 1947-ci ilde çap olunmuş elmi-tənqid mətn (tərtib edənlər Ə.Ə.Əlizadə və F.Babayev) əsas götürülmüşdür.

Nizaminin "Lirika" adlı kitabı 1983-cü ilde işıq üzü görmüşdür. Tərtib edəni və redaktoru Xəlil Yusifov, filoloji tərcümə, şərhər və qeydlər Məmməd Mübariz Əlizadənindir.

Cədvəl 1.

Nizami Gəncəvi əsərlərinin "Elm" nəşriyyatında çapdan çıxmış filoloji tərcümələri

Əsərin adı	Nəşr ili	Səhifəsi	Çap vərəqi	Tirajı
Sırılar xəzinəsi	1981	248	15,5	4.000
Xosrov və Şirin	1981	376	23,5	4.000
Leyli və Məcnun	1981	292	18,25	4.000
Yeddi gözəl	1983	360	22,5	4.000
İsgəndərnamə	1983	652	40,75	4.000
Lirika	1983	164	10,18	4.000
Cəmi		2.092	130,68	24.000

**Müstəqillik dövründə "Elm" nəşriyyatının
Nizami ırsinə töhfələri**

Müstəqillik illərində "Elm" nəşriyyatının çap mehsulları arasında Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı nəşrlər xüsusi yer tutur. Bu baxımdan Azərbaycan EA Tarix İstututunun Arxeolojiya və Etnoqrafiya Sektorunun təqdim etdiyi "Nizami və etnoqrafiya" monoqrafiyasının nəşri təqdirəlayiq hesab oluna bilər. 1992-ci ildə işıq üzü görmüş 280 səhifəlik bu əsərin müəllifi Şirin Bünyadovadır.

1997-ci ildə Vaqif Arzumanlıının "Nizami Gəncəvinin dünya şöhrəti" kitabı "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin və "Elm" nəşriyyatının birgə neşri kimi 2000 nüsxə tirajla işıq üzü görmüşdür. Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İstututunun çapa təqdim etdiyi 184 səhifəlik həmin fundamental monoqrafiyanın redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlıının "Unudulmaz alim dostum, görkəmli şərqşünas Qəzənfer Əliyevin ezziz xatirəsinə" epiqrafi ilə başlayan kitabın annotasiyasında vurgulanır ki, əsər müəllifin Nizamişunaslıq sahəsində apardığı iyirmi illik axtarışlarının neticesidir [3, s.7].

Sonrakı illərde isə nəşriyyat Azadə Rüstəmovanın "Nizami və onun poeziya sələfləri" (1999, 280 s.), "Nizaminin poetikası" (2004, 454 s.), Zakir Məmmədovun "Nizaminin fəlsəfi düşüncələri" (2000, 84 s.), Teymur Kərimlinin "Nizami və tarix" (2002, 244 s.), Əsger Sərkaroğlunun "Azərbaycanın peyğəmberləşən mütəfəkkir şairi" (2004, 594 s.), Fərman Rzayevin "Nizami Gəncəvi və teatr" (2008, 372 s.) və s. monoqrafiyalarını çapdan buraxılmışdır.

"Nizami ırsı milli müstəqillik dövründə" mövzusunda Respublika elmi konfransının materialları 2006-ci ildə 88 səhifədən ibarət buraxılmışdır. Topluya 10 iyun 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İstututunda təşkil edilmiş elmi məclisə təqdim edilmiş məruzələrin tezisleri daxil edilmişdir. Toplunun redaktorları Bəkir Nəbiyev və Teymur Kərimlidir.

2019-cu ildə "Elm" nəşriyyatı tərəfindən hazırlanaraq çap olunmuş "Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının şəhi və lügət (anonim əlyazma)" adlı 88 səhifəlik kitab da diqqəti cəlb edir. Kitab AMEA Füzuli adına Əlyazmalar İstututunun Elmi Şurasının qərarı ilə nəşr olunmuşdur. Nizaminin "Xosrov və Şirin" poeması ilə bağlı, müəllifi belli olmayan, təqribən XX əsrin 30-40-ci illərinə aid əlyazmanın transliterasiya edərək geniş "Ön söz" və altyazılarla nəşrə hazırlayan Əzizəğa Nəcəfzadədir. Kitaba əlavə olunan ön sözdə əlyazmanın qələmə alınma tarixi, əsərin yazıılma səbəbləri, təxmini müəllifi haqqında apardığı elmi araşdırmanın nəticələri açıqlanır və əsərin Azərbaycan nizamişunaslığındakı yeri haqqında məlumat verilir. Yeni əlyazma Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının Rəsul Rza tərəfindən edilən bədii

tərcüməsinin ilk variantına yazılış şərhlərdən biridir. Kitab poemaya yazılış şərh, əsərdəki tarixi, əfsanəvi adlar və coğrafi terminlərin izahı, çətin anlaşılan sözlərin lügəti olmaqla üç mühüm hissədən ibarətdir.

Qeyd edək ki, Azərbaycanın dahi mütəfəkkir şairi Nizami Gəncəvinin anadan olmasının 880 ilinin tamam olması münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci il ölkəmizdə "Nizami Gəncəvi İli" elan edilmişdir. Bununla əlaqədar olaraq "Elm" nəşriyyatında bir sıra kitablar çapdan buraxılmışdır.

2021-ci ildə çap edilmiş maraqlı monoqrafiyalardan birinin müəllifi dosent Eldar Əmirovdur. Rus dilində nəşr edilmiş "Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında" (Эльдар Амиров. Мыслитель, затменный славой поэта: о научном мировоззрении Низами Гянджеви) adlı 232 səhifəlik bu əsər Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin elmi baxışlarının təhlilinə həsr edilmişdir. Monoqrafiyanın elmi redaktoru akademik Ramiz Mehdiyev, redaktorları akademikler Isa Həbibbəyli və İrade Hüseynova, professor Məmməd Əliyev, rəycisi isə professor İlham Memmedzadədir. Müəllif monoqrafiyanı yazarkən Nizaminin əsərlərindən, şairin yaradıcılığı ilə bağlı mənbələrdən, elmi tədqiqatlardan və bibliografik göstəricilərdən istifadə etmişdir [4].

2021-ci ildə işıq üzü görmüş nəşrlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının innovativ layihələr və metodik təminat şöbəsinin müdürü Səyyarə Məmmədovanın "Nizami Gəncəvi ırsinə kitabxanalarda təbliği" adlı metodik vəsaitidir. "Nizami Gəncəvi İli"nə layiqli töhfə olan nəşrin elmi redaktoru AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev, ixtisas redaktoru MEK-in Bibliqrafiya şöbəsinin müdürü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, rəyciləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İstututunun Nizamişunaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zehra Allahverdiyeva və Bakı Dövlət Universiteti Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılovadır [10; 11].

Nəfis tərtibatla çap edilen 92 səhifəlik metodik vəsaitdə AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanalarında Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsi üsulları və formaları haqqında məlumat verilir. Vəsaitdə "Xəmsə"nin dünya kitabxanalarında saxlanılan əlyazmalarına dair materiallar da toplanmışdır. Azərbaycanda nizamişunaslığın inkişafında xidmetləri olan alimlərin əsərləri haqqında bibliografik məlumatların verilməsi metodik vəsaitin əhəmiyyətini artırır [10; 11].

Bununla yanaşı, Azərbaycan MEA-nın Memarlıq və İncəsənət İstututunun "İncəsənət və mədəniyyət problemləri" jurnalının (№76), Elm Tarixi İstututunun "Elm tarixi və elmşunaslıq" jurnalının xüsusi buraxılışları da "Nizami Gəncəvi İli"nə həsr olunmuşdur.

Nº 2 (13)

2021

Eyni zamanda "Kardeş Kalemler" jurnalının Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xüsusi buraxılışı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Avrasiya Yazarlar Birliyinin birgə nəşri (№174) olaraq 100 səhifə həcmində Türkiyənin Ankara şəhərində işıq üzü görmüşdür.

Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu, Kembric Universiteti və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə elmi tədqiqat layihəsi olan "Şota Rustaveli və Nizami Gəncəvi" adlı 510 səhifə həcmində kitab isə Gürcüstanın Tbilisi şəhərində nəşr edilmişdir.

Nəticə

Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi veb saytında "Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi ilə əlaqədar Milli Elmlər Akademiyasının nəşrləri" adlı geniş siyahı yerləşdirilmişdir. Həmin siyahıda bütövlükdə 24 nəşrin bibliografik təsviri göstərilmişdir. Onlardan 22-si kitab, 2-si isə jurnaldır. Bu nəşrlər arasında akademik Ramiz Mehdiyevin "Nizami Gəncəvi: mütefəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində" (rus dilində, 100 s.), İsa Həbibbəylinin "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" (Azərbaycan, türk, rus, ingilis, çin, alman və gürcü dillərində, 176 s.), Teymur Kərimlinin "Nizami Gəncəvi və tarix" (240 s.), Nailə Vəliyhanlınin "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" (kataloq, 16 s.), Əlimuxtar Muxtarovun "Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda" (206 s.) və digər kitablar diqqəti cəlb edir.

Bələliklə, Nizami Gəncəvi irlisinin toplanması, indiyə qədər məlum olmayan əlyazmalarının üzə çıxarılması, əsərlərinin tekar nəşr olunması, zəngin yaradıcılığının tədqiq edilməsi bir daha sübuta yetirir ki, bütün bunlar təkcə milli iş deyil, həm də beynəlxalq əhəmiyyətə malik vacib məsələ, dövlət əhəmiyyətli işdir. Nizami Gəncəvinin timsalında klassik irsə münasibət bütövlükdə xalqa sevgi, onun illər boyu topladığı sərvətə, xəzinəyə münasibət deməkdir. Buna görə də klassik irlisin nəşri sahəsində qazanılmış təcrübələrin ümumiləşdirilməsi, tərtibçilərin spesifik biliklərinin və məsuliyyət artırılması əsas tələblərdən olmalıdır.

ƏDƏBIYYAT

1. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan yazıçılarının X qurultayı ərəfəsində gənc nəsildən olan yazıçı və şairlərin bir qrupu ilə görüşdə giriş sözü: Bakı, Prezident sarayı, 29 oktyabr 1997-ci il / <https://lib.aliyevheritage.org/az/1736376.html>

2. Arzumanlı, Vaqif. Nizami Gəncəvinin dünya şöhrəti: Monoqrafiya. – Bakı: "Elm"; Azərbaycan Ensiklopediyası" NPB, 1997. – 184 s.

Nº 2 (13)

2021

3. Bertels, Y. Böyük Azərbaycan şairi Nizami [Mətn]: Epoxası - həyatı - yaradıcılığı / SSRİ EA Azərbaycan filialı, Nizami adına Dil və Ədəbiyyat İnstitutu. – Bakı: AAEF, 1940. – 150 s.

4. Bünyadova, Şirin. Nizami və etnoqrafiya / Red. T.Məhərrəmov; Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnografiya Sektoru. – Bakı: Elm, 1992. – 156 s.

5. Əlizadə Məmməd Mübariz. Nizami Gəncəvi (s.109-194) / Azərbaycan ədəbiyyatı: 3 cildə. C.1 (Ən qədim dövrlərdən XVIII əsrin sonuna qədər). – Bakı: Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1960. – 592 s.

6. Kərimli, Teymur. Nizami və tarix / Elm red.: Y.Qarayev; Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu. – Bakı: Elm, 2002. – 244 s.

7. Nizami Gəncəvi: Bibliografiya / Tərt. ed.: M.İbrahimova, G.Misirova; ixt. red. və burax. məsul K.Tahirov; red. M.Veliyeva; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. – Bakı, 212. – 632 s.

8. Nizami Gəncəvi. Sirlər xəzinəsi (Filoloji tərcümə: Rüstəm Əliyev). – Bakı: Elm, 1981. – 248 s.

9. Nizami Gəncəvi. Xosrov və Şirin (Filoloji tərcümə: Həmid Məmmədzadə). – Bakı: Elm, 1981. – 376 s.

10. Nizami Gəncəvi. Leyli və Məcnun (Filoloji tərcümə: Mübariz Əlizadə). – Bakı: Elm, 1981. – 292 s.

11. Nizami Gəncəvi. Yeddi gözəl (Filoloji tərcümə: Rüstəm Əliyev). – Bakı: Elm, 1983. – 360 s.

12. Nizami Gəncəvi. İsgəndərnamə (Şərəfname. Filoloji tərcümə: Qəzənfər Əliyev; İqbalname. Filoloji tərcümə: Vaqif Aslanov). – Bakı: Elm, 1983. – 652 s.

13. Nizami Gəncəvi. Lirika (Filoloji tərcümə). – Bakı: Elm, 1981. – 164 s.

14. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının şerhi və lüğət (anonim əlyazma) / transliterasiya edən, nəşre hazırlayan, və ön söz müəl. Ə.Nəcəfzadə. – Bakı: Elm, 2019. – 88 s.

15. Nizami Gəncəvinin elmi baxışlarının təhlilinə həsr edilmiş monoqrafiya işıq üzü görüb / <https://science.gov.az/az/news/open/17160> (11.06.2021)

16. <https://science.gov.az/az/news/open/18119> (19.10.2021).

17. Nizami Gəncəvi irlisinin kitabxanada təbliği (tərtib edəni Səyyarə Məmmədova, elmi redaktoru Məmməd Əliyev). – Bakı, Mərkəzi Elmi Kitabxana, 2021. – 92 s.

18. MEK tərəfindən "Nizami Gəncəvi İli"nə daha bir layiqli töhfə / <https://525.az/news/173824-mek-terefinden-nizami-gencevi-iline-daha-bir-layiqli-tohfe> (12.08.2021)

19. Məmmədov, Zakir. Nizamının felsefi düşüncələri / Red.: A.M.Şükürov; Azərbaycan Elmlər Akademiyası Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutu, "Elm" Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi. – Bakı: Elm, 2000. – 84 s.

20. Rzayev, Fərman. Nizami Gəncəvi və teatr: Monoqrafiya / Elmi red. R.H.Abdullayev; elmi məsləhətçi. İ.S.Kərimov; AMEA, Memarlıq və İncəsənət İn-tu. – Bakı: Elm, 2008. – 372 s.